

XOCALI SOYQIRIMI - UNUDULMAYAN QAN YADDAŞIMIZ!

Xəbər verdiyimiz kimi, fevral ayının 3-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami Rayon icra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "iki sahil" qəzetiñin dəstəyi ilə "Xocalı - unudulmayan qan yaddaşımız" mövzusunda inşa müsabiqəsiñe start verilmişdi. Fevral ayının 15-də yekunlaşan müsabiqəyə iki dildə, ümumilikdə 20-dən artıq məktəbdən 32 inşa daxil olmuşdur. Yaradılmış komisiya tərəfindən keçirilmiş qiymətləndirmə zamanı müsabiqənin qalibləri müəyyənləşdirilmişdir. Məhz həmin müsabiqədə 1 yeri tutmuş yazını oxucularımıza təqdim edirik.

Vətən məhəbbəti insanın könül xəzinəsinin ən qiymətli sərvətidir. Əger bu hiss olmasayı, insanlıq bu qədər yüksəlməzdi. İnsanlar qurub-yaratmaq eşiq ilə yanmazdır. İnsanın hayatındə alda etdiyi naiyyətlər Vətən sayesində mümkün olur. Vətən bize hər şey verib. Ata ocağında isindiyimiz koma da Vətəndədir. Ana laylası ilə uyuduğumuz beşik de Vətəndədir. Vətən bize dil verib, qanadlı nəğmələr verib. Biz həmin nəğmələrin qanadında ucalırıq, ancaq nə qədər yüksəklərə qalxaq da, Vətən zirvəsinə qalxa bilmerik. Çünkü Vətən səxavəti ilə insan üçün elçatmaz olan bir yüksəkliyə ucalmışdır.

İnsanlar bir-bir doğulurlar, ancaq lazıim geldikdə Vətən yolunda min-min helak olurlar. Vətən oğlu yadlardan goruduğu ən adı çırayı bəxtinə doğan ulduz hesab edir. O başa düşür ki, bu ülker sənərsə, ləkəsi insanların alınına düşər, sonradan bu ləkəni nə qasırğa silər, nə tufan qoparar.

Vətən məhəbbəti o qədər qüvvətli olur ki, onun yolunda çəkilən ezbətən insan üçün şirinləşir. Bu gün əzəli, əbədi torpaqlarımız xalqımıza minilik taxixini özündə yaşadan, hər daşında, hər qayasında

Vətən onu qoruyanındır



"Xocalı soyqırımı - unudulmayan qan yaddaşımız" mövzusunda keçirilmiş rəsm müsabiqəsində seçilmiş ən yaxşı əsər. Müəllif: **Ali Piriyev, 277 sayılı məktəb.**

babalarımızın nəfesi duyulan Qarağ yağı tapdağında inildəyir. Nəçə-neçə həmvətənlərimiz bu iniltini mənən, ruhən duyduğundan belə nisgillilə səsin göynərtisini tab getirməyərək tərkidünyalıq barışmaq məcburiyyətində qalmışlar.

Tarix boyu Azərbaycan xalqı, Azərbaycan torpağı bir çox təcavüzlərə və ağır imtahanlara məruz qalmışdır. Əsrlərdən bəri erməni menfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə qanlar töküldü. 1918-ci ildə de həmin dəhşətləri yaşadıq. 1988-ci ildən başlanan hadisələr isə bize bir daha sübut etdi ki, düşmən elə düşməndir.

Xocalı faciəsi ermənilərin Azərbaycan türklərinə qarşı töredikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Nankor, qanıçən düşmənlərimiz soyuq bir qış gündündə Azərbaycanın gözəl güşələrindən olan Xocalıya soxuldular. Həmin gün Xocalıya fəryad qopdu. Həmin gün Xocalı qan ilə suvarıldı. Əvvəller laləzar, şadlıq dolu bir yer olan Xocalı

cəhənnəmə çevrildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidəki rus herbi birləşmələrinin köməyi ilə Xocalı şəhərində erməni celladları onlara soydaşımızı qetlə yetirdi, yaraladı, yurd-yuvasından çıxarıb didərginə çevirdi. Xocalını yandırdılar, dağıtdılar, yer üzündən silməyə çalışdılar.

O gecə qanlı tarix təkrar olundu. Yüzlərlə insan al qanına qəltən edilib qetlə yetirildi. O gecə anaları, ataları, qardaşları, bacıları ağladılar. Düşmən kini, küdürüti içine yiğib kimsəyə aman vermedi. Kafir erməni həmin o dəhşətli gecədə ağıbırçək anaya da, aqsaqqal qocaya da, südəmər körpəyə də gülə atırdı. Düşmən amansız idı və bütün insani hissələri kənara qoyub quduz canavarə dönmüşdü. İnsanın adına yazılmayan bütün vəhşiliklər köməksiz insanların taleyinə qanlı gülələrlə yazdı.

Ermənilər 24 il bundan əvvəl Xocalıda xalqımıza qarşı soyqırımı

həyata keçirməyə çalışıdalar. Bu, tarixdə az-az görünən bir vəhşilik idi. 20 Yanvar yarasından sağalmamış xalqımıza yeni bir zərbə vuruldu.

Xocalı soyqırımı XX əsrin sinəsində açıldığı ən dərin qanlı şirimidir. Əsrlər keçəcək, yeni-yeni nesiller gələcək, amma bu şirimin üstünü heç zaman daş-kəsək, ot-alaq basa bilməyəcək. Dünyanın hansı qitesində baxılsa, bu şirimin rus-erməni cəlladlarının əli ilə töredilmiş ah-naləsi, felakəti aydın görünəcəkdir. Günahsız qana bələnmiş, taleyi zülm və zülmkar əlinde oyunağa çevrilmiş xalqımıza dərdini söze çevirmək ölmək qədər çətinidir.

Dünyada erməni qəddarlığı, erməni vəhşiliyi deyilən bir qorxu var. Bu faşizm qorxusundan daha dəhşətlidir. Çörəyimizi yeyib, suyumu zu içib doğma Vətənəmizi parçalamaq üçün yüz cür hiyləyə əl atan qəsəbkar qonşularımız məhz erməni cəlladlarıdır. Bu cəlladlar hemvətənlərimizi öldürüb, işgəncələr verib, şikət edib, xalqın gözləri qarşısında başlarını kəsiblər.

Havası ilə nəfəs alıǵımız, həzin laylası ilə böyük boy-aşaçaqçıdıǵımız Vətənin ağrılı-acılı vəziyyətinə dözməyen xalqımızın mərd oğulları torpaqlarımızın azadlığı namine mübarizə meydanına atıldılar. Neçə ildən bəri davam edən ölüm-dırıım savaşında neçəneçə qəhrəmanlarımız şəhid oldular. Onlar öz ölümləri ilə əbədi ölməzlək zirvəsinə ucaldılar.

Dilindən, dinindən asılı olmayaq, hər bir şəxsin Vətən qarşısında ən müqəddəs borcu hər şeyden əvvəl onun Vətənə liyiq olmasıdır. Bu gün torpaqlarımızı azad etmək hər bir adamın müqəddəs borcudur. Biz doğma yurdumuzu, torpağımızın hər bir qarşısını son damla qanımızadək qorumaqə hazır olmalıdır. Vətən onu qoruyanındır.

Biz xalqımıza xor baxmayan, onunla dostluq etmək istəyən bütün

xalqlara dərin hörmətlə yanaşır, onunla əl-əle verib mehriban şəraitdə yaşamaq, qurub-yaratmaq istəyirik. Babalardan yadigar qalmış dostluq, mehribanlıq, ürəyi yumşaqlaşdır, qonaqpərvərlik hər birimizin əməlində özünü göstərməlidir. Biz bunu unutmamalıq ki, övladları bütün oğuzlar, ünvanı bütün Oğuz yurdunu olan el müdriki Dədə Qorqudu əmanətidir - Vətən!

Ancaq Xocalı faciəsi Azərbaycan xalqının qelbində ən ağırli bir göyərti, ən müdhiş bir yaradır. Bu faciə bizim qan yaddaşımız, can yaddaşımızdır. Bu dərd bizi həmişə için-için sizlədir. Artıq gözəlmək vaxtı deyil. Türk oğluna 24 il yas tutub gedənlərin ardınca ağlamaq yarışmaz. Türkler həmişə haqqını döyüşüb vuruşmaqla almışdır. Yox, türk oğluna yaraşmaz ağlamaq. Türk oğlu əldə qılinc öz haqqını qaytarmalı, torpağını yağı düşmənlərdən temizləməlidir. Bunu babalarımızın ruhu tələb edir bizden.

Bu qanlar bizi menfur düşmənə qarşı intiqama səsləyir. Çok keçməyəcək ki, xalqımız bir nəfər kimi ayağa qalxaraq əsərətdə qalmış torpaqlarımızı azad edəcək, düşməndən bütün dəhşətli hadisələrin qisasını alacaq. Biz inanıraq ki, bu qisası almaqdə bize bütün türk dünyasının birləşmək vaxtidir. Çünkü düşmən arxalı köpəkdir.

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlışımaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Erməni quldurlarının xalqımıza qarşı törediyi Xocalı dəhşətini heç zaman unutmayaçğı! Xocalı şəhidlərinin qisasını da qiyamətə qoymayacağı.

Gültac Musayeva,
62 sayılı liseyin XI sinif şagirdi